

rəxan,
gənc
dəlqican-
lı, iğid
döyüşü
idi.

Xüsusi bacarığı, düşdüyü
şəraitə, yera və zəməna
baxmayaraq dərhal öyrəş-
misi və ona verilən hər
təpsirisi canı bahasına da
olsa, dəriq və vaxtında
yelirmək idi. Məhz buna
göra, vəldəşləri arasında
böyük hörmət sahib, ciddi
nizam-intizamlı kəsiyyatı
idi. Düşməna nifrəti
həddin artıq olsa da
(tonun iləsi 25 il bundan
avval Xocalıda erməni
vəhşiləri tərəfindən qatla
yekirilmişdi, ham də göz-
ləri üzündə komandirlərin
əmərlərini qüsursuz və-
rinə yetirməyə, döyüş şo-
raitında hissələriyle devil,
ağrı ilə hərəkət edərək
daim işiylə at qazannıga,
vətəna sədaqatlı xidmət
etməyə, hər manada yara-
lı bir insan - gerçək bir
Türk olmaga çalışırı...)

Özəllikle de heç bir Türk
bağışlamayacaqdı, hətta
təslim olub işğal etdikləri
torpaqları geri qaytarılsalar
da belə.

Qana susamış erməni
qatillərinin Türk əsirinin
başlarına getirdiyi dəhəst
gözönünde olsa da, nəden-
se keçen bu illar arzında ha-
vadalarının hiyelərinə al-
danan "dünən birliyi" susur-
du. Həm de heç bir açıqla-
ma vermədən və vəcidiyyən-
dan uzaq qalaraq... Lakin
ortada böyük bir insanlıq
dramı yaşansaq daydı: qa-
din, uşaq, qoca demərəni
ağrı işğancalar (qaynar su
ile məcburi şəkildə yuyun-
durulmaq, ot təyinəna bağ-

külli miqdarda qrantları
xərcəmekə meşqili idil) və
guya ki iki qonşu dövlət
arasında yaranmış problemi
həll etmeye çalışırdırlar...

Bəsiləli, nəhayət, tek
gerçek ortaya çıxdı: Türk öz
haqqını özü almındır. Yoxsa,
min il de bundan sonra keçə,
yenə de kimse onu və lapda-
lanan hüquqlarını düşünməy-
əcəkdi. Mehəz buna görə, və-
tanperəv ölkə rəhbərliyi iddi-
bi bir emr verdi: bundan so-
nra düşmənə heç bir güzeşti
edilməyəcək, güclü xarici
teziyələrə baxmayaraq Azer-
baycanın artıq öz problemini
ağrı işğancalar (qaynar su
ile məcburi şəkildə yuyun-
durulmaq, ot təyinəna bağ-

bayan Xüsusi Mühafizə
Orqanları müyyən etdi ki, 4
nəfərdən ibarət təyinatlı erməni
grup Russiya vələndə-
si qıyalısında serhadı keç-
məyi bacarmışdır. Və məhz
Avropa oyunları arafesində
ermənilər turist kimi Azer-
baycana gəldilər.

Mediani, digər hökumət
ve qeyri-hökumət qurumları
ni və xalqı təşvişə salma-
maq üçün ölkə rəhbərliyi
gizli, təcili iclas çağırırdı.
Hansı ki, o iclasa dövlətin
barmaqla sayılacaq qədər
az və xüsusi müyyən olmuş
yəş yüksək çinli memurları
qatıldı. Onlar arasında hərbi
keşfiyyat rəhbərliyi və vardi.
İclas gecə oldu və iki saat

temlərinin işekili) sorumlulu-
lığı və Tigranın (Tigran Qa-
rabəğ mühərribəsində istirak
etmiş, onlara Türk cocugu-
nu öz alyifa öldürməşdi) və
məhzini sayılırdı (əslində
maşqacı idi). Üçüncü şexs,
otluu yaşlarının üzərində, or-
taböyü, sarıñın, ana tərəfi
rus olan erməni keşfiyyat
bölümü komandiri Vaqfe Tar-
zanyan ("Isaak Petrov") bila-
vəsitsə silahlı mübarizə qədə-
nədindən qurupun mühafizəsinə,
axırıncı, xarici görünüşün-
sündən farslara bənzəyən
(o da bir tərəfindən farslara
qohum idi), gənc Sürqən
Mirzoyan ("Malik Muxtar")
ise partlayıcı maddələrin
qurşaqdırılması və yerləşdiri-
lməsi işinə baxırdı. Bu
dördündən erməni keşfiyyat
xüsusi olaraq seçmişdi
(heç biri xarici görünüşü
erməniye oxşamırdı cümlə)
və "turist" kimliyi onlara
uzun müddət Bakıda rahat-
rahat gəzməye kömək
edəcəkdi. Ta ki, onlardan
biri - Tigran Ohanyan, yen-
səndəlla Vladimir Semyonov
təsədүüdən keşfiyyat koman-
dörü Şixeli Bey Qorçubayov
qarşısına çıxana qədər...

Müqəddəs torpaqlarımızın bütövlüyü uğrunda
daim qətiyyətə mübarizə aparan və heç nadən
qorxmadan canlarından keçən qəhrəman vətən
oğullarına - şanlı ordumuza və qutlu şəhidləri-
mizə həsr olunur...

Nisancı

(hekayə)



5 il bundan onca... Sə-
həddə tez-tez pozğunluq
eden düşnen bu dəfə de
həyətsizliq, əlaqəsizliq
özünü yadırıgamı: bir
müddətə gecəsər ses çıx-
mayan hıyləgər erməni
komandanlığının gözlənmədən
bir emr verdi və bu qərər ta-
rıldırda dəfələrə olduğu kimi
yenə gerçek həyətsizli-
laşkar etdi...

25 il bundan evvel esir
götürülən Türkler içinde
gənc əsgərlər yanaşı qoc-
alar, qadınlar, körpələr de-
var idi. Ve düşmən bə-
bəylik zaman keşfiyyənde
dürünyədə heç bir yerdə yazılmış
və heç bir qanuni, qeyri-qanuni qurum tərefi-
den deşəklenməyən əsullara,
vəsütlərə, qaydalarə baş
vurdu. Qohum olduları far-
salarla və xidmətçisi olduqları
rəsədlər birləşdikdə işğal et-
dikdən əraziyələr asır sakın-
larına qarşı inanılmaz, ağla-
şımzə, nağıllarda belə da-
nişilməyəcək qədər mistik
vəhşiliklərə ətildiar. Bun-
dan sonra onları heç kəs-

lädilib yana-yana ölməsini
izləmek, gözlerin çıxarılları
xırda top kimi oynadılmış,
uzun müddət acı saxlınlı
sonra xarab, çörümüş məh-
sullarla qidalandırılmış, di-
renən, söza baxmayış iri
cüssəli Türk əsərlərinin
boğazlarını onlara zəherli
maddələrin tükülməsi,
uşaqların gözlərinə yüksək
temperatura qızdırılmış biz
basıfı, em dəhəştisi işe
- bir-birinə qohum-qardaş
olan gençlərin, yaşlıların
mecbur sekildə cinsi el-
qəye vadə edilməsi və bu-
nu video lente alb Qondar-
ma. Hökumətin bütün yeri
orhanları göndərmişdir, geniş
erməni kütlələrinə
Türkün kimliyin "ibat
olunması" və s.) məruz qar-
ıldı... Neye xidmət etdiyi bi-
linmeyən Qərbənin onlara
"sülhmerəmli" əşkiləlləri və
ayrı-ayrı nüfuzlu qəşəx-
(Qərb tərəfindən deşək-
lenən) de sadece və sadece
ardı-ardı kəsilməyən mü-
zakirələr, topıntılar keçir-
təsində onlara buraxılan

da cavab verildi. Son de-
rəcə daqiq hesablanmış
hərbi strategiya və güc
strukturlarının nizamlı fe-
liyyəti nəticəsində düşmən-
nin bütün təxbət xarakterləri
əməliyyatları uğursuzluqla
neticəalanı. Çəqəs qalan
düşmən 5 il bundan önce
ağlışımzə bir hıyləyə al-
di: kimliyi və cinsiyəti fərqli
eləmdən esirərlər qalxan
kimi istifadə edəcəkdi. Əl-
bətə ki, burda məqsəd
düşmənə cavab zərbəsi vur-
maq üçün irəliyən Azer-
baycan qoşununu əz mille-
tindən olan insanlırla qarşı-
qarşıya qoymaq, hətta tərəflə-
ri bir-birinə qırımdı və
nəticədə media vəsaitləsi
Türkənən axmaq kimi qe-
ləma verib dünəninin
gözündə alçalmış, bir de
cəbən xəttindən qüvvələrin
başını qatıb digər yollardan
ölkənin içine sızımaq. Ancaq
no xoş ki, saat daqiqiyə ilə
şəhərənək Azerbaycan keşfiyyatı
qısa zamanda düşmənin ke-
leyinə anlaşı və ölkəne Nax-
çıvan tərəfindən sızımaqla
çalışan bir neçə təxbət qrupu
zararsızlaşdırıldı.

Ermenilərin son çərəsi
ikiyüzüllü ağaları rəsəldən
istifadə etmək oldu. Və növ-
bəti illər ərzində kökü İre-
vanda, idarəetmə mərkəzi
Moskvadə ona yeri bir hay-
taşkıllatı ortaya çıxdı. O tə-
şkilatı ki, müxtəlif növ beynəl-
xalq nümayiş, tədbir və kon-
franslardan istifadə edib
Rusiya tərəfindən Azerbayca-
na sizacaqdi.

Son iki ilin keşfiyyat tə-
bərələri, topıntılar keçir-
təsində onlara buraxılan

davam etdi. Sonda toplantı
yaqtılın her kəsə ayrı-
ayrı ciddi təpsirinqər verildi.
O təpsirinqər bəri de
gənc keşfiyyatçı Orxanın
komandırı General Şixeli
Bey Qorçubeyova (şerti ad-
dır - o, soyca Səlevi Şahse-
vənərlərindən idi) verilmişdi.
Odur ki, ele şəhəri gün Or-
xan daxil, bütün keşfiyyat
fövqələde toplantıya çağırıldı
və qurum gücləndirilmiş
is rejimini keçdi.

Bu gün isə Orxan olke-
nin içində bir soxulcan kimi
girmiş düşmən qrupu
məyyənəldənmiş surum
rəhbərliyinin xüsusi təp-
siyənə yərini yetirdi.

Orqanın işə baxırdı.

Şixeli təbərək təcili
gələcəcəyi gece paytaxtın müxtəlif yerlərindən
təxbət xarakterli partlayıcı
tərəflərə təqribən planlaşdırıldı.
Odur ki, dörd nəfərin her bi-
ri ayrı-ayrılıqla xüsusi pe-
şəkarlıq malik idi: ortaya-
lı, qarnı qabaq çixmış,
üzünü qırış basmış, başının
tükü nisbətən az olur, keç-
miş erməni zabiti Tigran
Ohanyan (şəhədi cərkən-
"Vladimir Semyonov") qrup
rəhbərlik edir və partlayıcı
yərələrinin qabaqcədən
məyyənəlməsindən, Ba-
kinin xüsusi plan-xəritəsinin
həzırlanmasında iştirak
edirdi. Ondan başlıt yaş
kiçik, fiziki quruluşa pol-
yclaklarla bənzəyən Anuşa Pe-
trosoyan ("Tereza Matyuş-
kin") destənin rabitəsindən
xüsusi texnoloji cihazların
tətbiqi və zərərsizləşdirilmə-
si işindən de parlayıcı
maddələrin elektron sis-

temlərinin işekili) sorumlulu-
lığı və Tigranın (Tigran Qa-
rabəğ mühərribəsində iştirak
etmiş, onlara Türk cocugu-
nu öz alyifa öldürməşdi) və
məhzini sayılırdı (əslində
maşqacı idi). Üçüncü şexs,
otluu yaşlarının üzərində, or-
taböyü, sarıñın, ana tərəfi
rus olan erməni keşfiyyat
bölümü komandırı Vaqfe Tar-
zanyan ("Isaak Petrov") bila-
vəsitsə silahlı mübarizə qədə-
nədindən qurupun mühafizəsinə,
axırıncı, xarici görünüşün-
sündən farslara bənzəyən
(o da bir tərəfindən farslara
qohum idi), gənc Sürqən
Mirzoyan ("Malik Muxtar")
ise partlayıcı maddələrin
qurşaqdırılması və yerləşdiri-
lməsi işinə baxırdı. Bu
dördündən erməni keşfiyyat
xüsusi olaraq seçmişdi
(heç biri xarici görünüşü
erməniye oxşamırdı cümlə)
və "turist" kimliyi onlara
uzun müddət Bakıda rahat-
rahat gəzməye kömək
edəcəkdi. Ta ki, onlardan
biri - Tigran Ohanyan, yen-
səndəlla Vladimir Semyonov
təsədüüdən keşfiyyat koman-
dörü Şixeli Bey Qorçubayov
qarşısına çıxana qədər...

ki, rəhbərlik ona atəş at-
mağa icazə verməmiş, bə-
zi şeýlər muayyan olumlu-
müddət (məsələn, qrupun gizlən-
mək, topıntılar keçirmək üçün
niyə məzə buranı seçdiyi).
Odur ki, bir müddət izləme
əməliyyatı davam etdi.

O vaxtlarda isə General
Əzizov ottagında oturmış, moni-
torda (xüsusi kamərinin iz-
ləmə aparıcı) Qusardakı
gizli qərargahı izləyirdi və
çox nəhərat idi. Cümlə məslə-
hələ olunmuşdur, ölkəni ciddi texribat, qar-
ışılıqlı və günahsız onlara
insanın ölümü gözlayırdı.
Hələ qrupun daqiq hərəkət
qurşaqı təxribatı olmamışdır,
çünki uzun müddət
ancaq izləyirdilər. Ele
bu vaxt, Rusiyadakı interpol
şöbəsindən bir xəber gəldi
(telefonla). Qrup, san demə,
özüyə (əsas təsisi və idarə
heyəti) İravanda, ancaq idarə-
etmələrə qarşı (icraçı
rəhbərlik) Moskvadə yerlə-
şən yeniyi "Böyük Ermenistan
Uğrunda" təşkilatının xüsusi
əməliyyatı komandası imiş
və bir neçə ay bundan önce
oxşar əməliyyatlar Avropa-
nın bir neçə şəhərində de
planişdirilmiş, anıma
xoşbəxtlikdən beynəlxalq
polis orqanı təşkilatın işinə
düşə bilib.

Bir müddətdən sonra
axır ki, Orxana "vur" emri
verildi və Orxan ürəyində
"Tanrı körəyim olsun!"
"Uca Göt Tanrı bize yar olsun!"
və qızılbaşlığını xatir-
layaraq bir neçə cümlə, son-
da qısqa "Hül" dedi. Sonda
isə hər şey bir neçə saniyə-
de olub-bitdi: Sürqən Mir-
zoyanın dərhal cəhənmə-
vəsli oldu, digərləri də qə-
remən, cəvlik Türk keşfiyyat-
çıları tərəfindən habs edildi.

Əməliyyatın uğurlu bilmə-
sına baxmayaraq General
Şixeli Bey Qorçubayovun
qanı yaman qara idi. Kas-
fiyyatın bütün rəhbər heyəti
təcili toplantıda və hamı
otagında hər şeyi daqiq
habəsleyən erməni keşfiyyatı
və Moskvadəki təşkilatın
onluq bağlı her şəhəri endi-
şəye dushmanına mane oldu.
Nəticədə, Şixeli bey dərhal
ölkə rəhbərliyinə xəber ver-
di və qisə müddətə föv-
qələde əslərlərə qarşıdırı
təqribələrə qarşıdırı derin
araşdırılmalara başlanıldı və
beləliklə, ciddi nezərət, izle-
me, axtarış əməliyyatları
Bakıya Rusiya vətəndaşı
adiyla sızan qrupu ifşa etdi.

Orxan gizli erməni tə-
şkilatının Qusardakı qərargahı
(məsələdə xüsusi ev)
qarşısında bir neçə keşfiyyat-
çı ile püşk qurmuşdu. Bir
neçə saat qızılıqlıdan sonra
qərar geldilər ki, evey
dörd nəfər xərisində dəha-
kimse gəlməyəcək, ona gör-
ə, həmən əməliyyat başlan-
dı. Orxan o an snayperle
əvin pencərəsinin nişan al-
mışdı. Yalnız Sürqən Mirzoyan
nın başını görə b illərdi. Hələ

- niyə o eflət Tigran göz-
den qoydu? - deyə iridi-
ni bilərdi.

Bəli. O haqı idi. Nece
olmuşdu, qrupun rəhbəri
Tigran Ohanyan yoxa çıx-
mışdı. Haradan, neçə?
kimə bilmirdi. Bütün rəhbər-
liyin, hətta ölkə prezidenti-
nin ciddi nəhəratlılığına sebəb
olan hədəsi (General əməliyyatdan
sonra ali baş komandan-
mara məruz etmişdi) Orxan da
çox düşündürdən və büründə:
- o eflət nece yoxa çıx-
diğini bilmirəm. Amma dey-
əşən hara gedə biləcəyi ba-
reinde təxminim var - doy-
oz təkini bildirdi.

ardı seh: 13

Nışançı

əvvəli səh: 12

(hekayə)

- sənəcə hara gedə bilər ki? - General qapıldığı fikirlərdən ayıldı və gənc bacarıqlı əməkdaşından soruşdu.

- belə bir məqamda əlbəttə ki, ən yaxşı addım başqa ölkəyə qaçmaq olar. Amma nəzərə alarsaq ki, o terror təşkilatının rəhbərliyi bu saat təlaş içindədir, düşünürəm, bizim kimi onlar da fövqəladə toplantı keçirirlər. - Orxan hazırla- vablıqla dilləndi.

- yaxşı da, harada? - Şixəli bəy səbir- sizliklə soruşdu.

- İranda. PKK-nın İran qolu Pejak-ın düşərgələrinə baxmaq lazım gələcək.

Hər kəs böyük təəccüb içinde Orxana baxdı. Bir müddət susqunluq otaqda hakim olsa da sonda General dilləndi:

- niyə belə düşünürsən? - gülümsəyərək öz işçisini sınamaq istədi kəşfiyyat rəhbəri.

Orxan özünü itirmədən:

- əgər İnterpol təşkilatın izinə düşübsə, onda İrvanda toplanmaq ağılsızlıq olar. Eləcə də Moskvada... Ancaq üçüncü bir ölkə kimi İranda olar. İranın- sa illərdir Ermənistana, erməni təşkilatlarına verdiyi dəstək sərr deyil. Hökumət açıq dəstək çıxmaz, çünki məsələ beynəlxalq dərəcədə ciddidir. Ancaq terror vasitəsiylə kömək eder. Ermənilərin də ta əvvəldən PKK və onun qollarıyla əla- qədə olduğu hamiya məlumdur. - deyə izah etməyə çalışdı.

General yenə gülümsəyirdi, amma bu səfər sevincdən. Çünkü istədiyi alınmışdı: illər önce Xocalıda ailəsini itirən körpə Orxana yiye durduğu, onu 23 il (1992-2015) ərzində vətənin keşiyində duran həqiqi bir kəşfiyyatçıya çevirdiyini indi anlayırdı. Və onu da duyurdu ki, özü artıq yaşılanıb. Ona görə, bəlkə də məhz indi o, Orxani gələcəyin kəşfiyyat komandırı - öz yerində göründü. Bəzi rəhberlərdən fərqli olaraqsa, buna qətiyyən qısqanlıqla yanaşmır, hətta sevinirdi.

Budur, nəhayət, bacarıqlı kəşfiyyatçı, qorxubilməz döyüşçü və hədəfini hər zaman dəqiqliklə vura bilən nişançı Orxanın snayperində indi əli onlarla günahsız Türkün qanına batmış Tiqranın özü vardi. Həm də o əlində tutduğu "RPG" tipli raketatarını sınaqdan keçirmək istərkən (əclaf erməni bir kurd terrorçudan yaxınlıqdakı Türk kəndi barəsində öyrənmiş və ruslardan yeni aldığı silahını ilk gördüyü evlərdən birində sınaqdan keçirmək istəyirdi ki, ondan xeyli aralıda bir təpədə pusqu qurmuş Orxan ani bir qərarla hay düşəsini gebərtdiyi digər murdarların yanına göndərdi (həmin gün İnterpolun və bir sıra beynəlxalq kəşfiyyat orqanının köməyile erməni terror təşkilatı "Böyük Ermənistən Uğrunda" bütün rəhbər heyətində birlikdə ifşa edilmiş, bütün planları puç olmuş, əsas hərb və maddi bazaları məhv edilmişdi).

Orxan Savalan dağına çatanda elə sevindi ki, yadındadır, hələ illər önce General Şixəli bəy bu yerlərin müqəddəsliyini ona bircə-bircə anlaşmışdı; Türkün qutlu ruhunun Tanrıının qutsal məkanında daha da saflaşmasını və güclənməsini. Elə ulu babaları Səfəvi şeyxləri (dərvişlər) də bu qutlu məkanda Tanrıyla "birləşdikləri" üçün yüzillərə adlarını xatırladacaq möhtəşəm bir dövləti qura bilmisdilər - Qutlu Səfəvi İmpriyasını...

Orxan tədricən nura qərq olduğunu və daxilən saflaşdığını hiss edirdi və indi qulağında bu dəqiqə Şah Xələtinin (Tanrı ruhunun qutlu daşıyıcısı) bir beysi səslənirdi:

Xətayım der: - Quşaq quşan,
Toz olur türaba düşən,
Budur dərvişliyə nişan;
Yolu gərək yol əhlinin,